

AZƏRBAYCAN RESPUBLİKASI
TƏHSİL NAZIRI
Azərbaycan Dövlət İqtisad Universitetinin
«Bank işi» kafedrasının
QƏRARI

№ 4

29 noyabr 2013 - cü il tarixli iclasının qərarı

Daxili Nəzarət Komissiyası haqqında

«Bank işi» kafedrasında "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun, Azərbaycan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 21 yanvar tarixli 9 nömrəli qərarı ilə təsdiq edilmiş "Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsinin 5.6. və 5.7. bəndinin yerinə yetirilməsi, «Bank işi» Kafedrası əməkdaşlarının etik davranış qaydalarını və Azərbaycan Dövlət iqtisad universitetinin rektorunun əmr və göstərişlərini (professor-müəllim və laborant heyəti) rəhbər tutaraq

QƏRARA ALIR:

1. «Bank işi» kafedrasının Daxili Nəzarət Komissiyası aşağıdakı tərkibdə təsdiq edilsin.

Komissiyanın sədri:

Z.F. Məmmədov

Kafedra müdiri

Komissiyanın üzvləri:

Prof. R.M.Rzayev

Dos. Z.H.İbrahimov

Dövlət təyinatlı doktorant F.d. Abbasbeyli M.A.

B/M F.Əliyev - məsul katib

2. Kafedra üzrə nəzarətin məqsəd və vəzifələri ilk növbədə aşağıdakılardan ibarətdir:

1. İşçilərin işə davamiyyətinə nəzarət edir (İş vaxtı hər gün saat 9.00-da başlayır və 18.00-da başa çatır (şənbə və bazar istisna olmaqla)), hər bir işçinin iş

vaxtının dəqiq və dürüst uçotunu aparmaq məqsədilə kafedrada davamiyyət jurnalınının qeydiyyatını yoxlayır və yoxlama nəticəsində müəyyən edilmiş faktlar barəsində məlumatları aidiyyəti üzrə struktur bölməyə təqdim edir. İşçilərin işə davamiyyətinin, işə vaxtında gəlib getməsinin, iş vaxtı ərzində öz iş yerlərini tərk etməsinin yoxlanılmasının nəticələri barədə məlumatlar universitet rəhbərliyinə təqdim edilir və həmin məlumatlar əsasında işçilər barəsində müvafiq tədbirlərin görülməsini təklif edir.

2. bütün təhsil formaları üçün tədris planlarında nəzərdə tutulmuş mühazirələrin, laboratoriya işlərinin, praktiki seminar və digər dərslərin yüksək elmi-nəzəri və metodiki səviyyədə aparılmasına nəzarət;

3. kafedrada tədris edilən fənlər üzrə tədris proqramlarının məzmununu və müasir dövrün tələblərinə uyğun fənnlərin tədrisinə nəzarət;

4. dərslik, dərs vəsaitləri, metodiki rəhbərlik və göstərişlərin geniş müzakirəsinin təşkilinə nəzarət;

5. tamamlanmış elmi tədqiqat işlərinin müzakirəsin təşkilinə nəzarət;

6. kafedra əməkdaşlarının tədris, elmi-metodiki və digər işlərinin fərdi planlarının yerinə yetirilməsinə nəzarət;

7. dissertasiya işlərinin şəffaf müzakirəsinin təşkilinə nəzarət;

3. Daxili Nəzarət Komissiyasına tapşırılsın ki, Qaydalara uyğun olaraq müvafiq nəzarətin həyata keçirilməsini təmin etsin.

«Bank işi»
kafedrasının müdiri

prof. Z.F.Məmmədov